

**MİLLİ MƏCLİSDƏ BƏLƏDİYYƏLƏRİN
FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏTİ
HƏYATA KEÇİRƏN ORQANIN
2018-Cİ İLƏ DAİR İLLİK
MƏRUZƏSİ DİNLƏNİLİR**

Fevralın 12-də Milli Məclisin növbəti icası keçirilib. İcasiñ gündeliyi təsdiq olunduqdan sonra Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı xatire pul sikkələrinin buraxılmasıyla əlaqədar Milli Məclis adından Türkiye Böyük Millet Meclisine...



**KİV-LƏRİN MALİYYƏLƏŞMƏSİ
İLƏ BAĞLI YENİ ŞƏRTLƏR MEDİA
QURUMLARININ FƏALİYYƏTİNİN
MÜASİR DÖVRÜN TƏLƏBLƏRİNƏ
UYĞUNLAŞDIRILMASINA XİDMƏT EDİR**

Azərbaycanda mətbuatın, ümumiyyətə, kültəvi informasiya vasitələrinin (KİV) hazırlı inkışafını şərtləndirən esas amillər dövlətin bu sahəye yüksək seviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüñüfəde azadlıqlından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin elvərişli şəraitin mövcud olmasıdır...



Yeni Azərbaycan Partiyası
Azərbaycanı müstəqillik
yolunda inkişaf etdirməyə^q
qadir bir partiyadır

Heydar

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qazet 1993-cü ilin aprel ayından nəşr olunur. 13 fevral 2019-cu il, çərşənbə / № 029 (5404). Yeni Azərbaycan Partiyasının orqanı. Qiyməti 40 qəpik



2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir



Prezident İlham Əliyev: Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da hayatı
təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar



**ƏLİ HƏSƏNOV: KÖNÜLLÜLK
FƏALİYYƏTİ AZƏRBAYCAN
GƏNCLƏRİNİN POTENSİALININ ÜZƏ
ÇIXARIMASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ
ÜÇÜN ƏLVERİŞLİ İMKANLAR YARADIR**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif toplantılarında və ictimaiyyətə görüşüründə könüllülük fəaliyyətinin cəmiyyət üçün...

⇒ Bax səh. 5

AVROPADAKI BƏZİ "SİYASI MÜHACİR" LƏRİN İÇ ÜZÜ AÇILIR...

Yaxud Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edən və "etnik separatizm" virusuna yoluxmuş bu ünsürlər Azərbaycanın orazi bütövülüyü hədəfə olan çirkin planların icraçısı rolunda çıxış edirlər

Azərbaycanın müstəqil siyaset həyata keçirməsi və inkişaf yolunda emrin addimlara irəliləməsi, eyni zamanda, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmənməsi, Dağılıq Qarabağ münaqışının həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirən anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. Ona görə xaricdəki ermənipərəst dairələr Azərbaycan əleyhine qarayaxma kampaniyaşdırır, ölkəmizi ətibarlaç alan çirkin planları reallaşdırmağa çalışırlar. Onların ölkəmize qarşı çirkin planların reallaşmasında isə Avropadakı bəzİ "siyasi mühacir"lər xüsusi canfəsanlıq edirlər ki, bu sıradə "etnik separatizm" virusuna yoluxan ünsürlər öndə gedirlər. Ele fevralın 11-də "aznews.az" saytında yerləşdirilən "Siyasi mühacirler erməni..."

⇒ Bax səh. 6



**HİKMET HACIYEV:
ERMƏNİSTAN RƏSMİLƏRİNİN SON
DÖVRLƏRDƏKİ AÇIQLAMALARI
DANIŞIQLAR PROSESİNİN İRƏLİ
APARILMASINA XİDMƏT ETMİR**

...Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqışının intensiv və neticeyönlü danişmalar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaliyətlə...

⇒ Bax səh. 5

Azərbaycanda 130-dək
Niderland şirkəti
qeydiyyatdan keçib

Azərbaycanda xidmət, tikinti, neqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-dək Niderland şirkəti qeydiyyatdan keçib. İqtisadiyyat Nazirliyinin...



⇒ Bax səh. 3

Bahar Muradova:
Azərbaycanda hayata
keçirilən siyasetin
mərkəzində insan
əmili dayanır

Bu günlerde Prezident İlham Əliyevin Sərəncamı ilə minimum əməkhaqqının artırılması bir daha göstərdi ki...



⇒ Bax səh. 4

"Sabahın alımları"
səkkizinci respublika
müsabiqəsinin açılış olub

Fevralın 12-də "Sabahın alımları" səkkizinci respublika müsabiqəsinin açılış mərasimi baş tutub. Təhsil Nazirliyindən qəzetiimizə verilən məlumatə görə, müsabiqənin...



⇒ Bax səh. 4

**AZERTAC-in Qətar və
Livan KİV-ları ilə
six əməkdaşlığı
məmənluq doğurur**

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətar və Livanın bir sıra KİV əməkdaşları...



⇒ Bax səh. 6



AZƏRTAC-ın Qətər və Livan KIV-ləri ilə six əməkdaşlığı məmənunluq doğurur



İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətərin Jurnalistləri Assosiasiyasının destəyi ilə Azərbaycana gələn Qətər və Livanın bərə səhər KIV əməkdaşları AZERTAC-də olublar.

Agentliyin idarə Heyətinin sədri Aslan Aslanov qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, mətbuatı, həmçinin AZERTAC-in fəaliyyəti barede məlumat verib. Bildirlilər ki, Şəhər ilk dəfə demokratik cümhuriyyət Azərbaycanda qurulub. Müstəqil Azərbaycan dövləti esası hemin dövrədə qoyulan de-

mokratik ənənələri davam etdirir ve zənginləşdir. Bu gün Azərbaycan mətbəər beynəlxalq tədbirlərinin, idman yarışlarının keçirildiyi global platformaya çevrilib. Ölkənin tarixi mekanları, təbəti, qədim mədəniyyəti, yaradılan müasir infastruktur turizmin inkişafına böyük təkan verib.

Qeyd olunub ki, Azərbaycanda həzirdə çox sayıda onlayn və çap KIV-ləri fəaliyyət göstərir. 1920-ci ilə yaradılan və böyük inkişaf yolu keçən AZERTAC-hazırkı Dünya Xəbər Agentlikləri Konq-

resi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Türkdilli İnformasiya Agentlikləri Birliyinə sədrlik edir. AZERTAC, eyni zamanda, ərəb ölkələrinin bir çox media qurumları, o cümləden Qəterin QNA və Livanın NNA agentlikləri ilə six əməkdaşlıq eləgələri qurub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının media organı olan İslam Ölkələri İnformasiya Agentlikləri Birliyinin Şura üzvüdür.

Livanın "Cumhuriyyə" qəzetinin baş redaktoru, Livan Jurnalist Həmkarları Təşkilatının sədri müavini Corc Solac AZERTAC-in dünya informasiya mərkəzində fəaliyyətinin yüksək qiymətə layiq olduğunu, ərəb ölkələrinin KIV-ləri, xüsusilə Livanın xəber agentliyi ilə eləgələrinin inkişafından məmənunluğunu bildirib.

İƏT Jurnalistləri Assosiasiyanın sədri Fazıl Abbasovun, Qəterin "Qaf Tayms", "Al-Arab", "Lusal", "Al-Ray", "Peninsula", "Al-Şərd", həmçinin Livanın "Media Deyli Star" və "Cedarnus" qəzətlerinin mübərələrinin ifşar etdiyi görüsədə Azərbaycanda medianın inkişafı, müasir jurnalistiklərin tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qətər və Livan KIV-lərinin əməkdaşları Dövlət Turizm Agentlikində görüş keçiriblər.

Elçin Əhmədov: Azərbaycanın müstəqil xarici siyasetini qəbul edə bilməyən dairələrin qərəzli "hesabatlar"ı heç nəyi dəyişmir

Həzirdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürekkeb geosisi şəraitdə müstəqil xarici siyaset həyatı keçirir. Eyni zamanda, Azərbaycan dövlətinin heyata keçirdiyi enerji layihələri, regional integrasiyaya xidmet edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin temin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhətarma prosesində feal ifşar edir, semerəli təklif və təşəbbüslerle çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmənləşməsinə dəyərlər təhfələr verir.

Bu fikirləri AZERTAC-a açıqlama-sında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliq Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağılıq Qarabağ bölgəsinin Azərbaycanlı Icması" İctimai Birliyinin sədri müavini Elçin Əhmədov "Freedom House"un yayıldığı "Dünyada azadlıq-2019" adlı hesabatda müناسibət bildirikən deyib.

E.Əhmədov qeyd edib ki, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün seyrləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər ütərefli, həmçinin dördərəfli əməkdaşlıq formatları buna eyni şəbtətdür. Elekde ələkərək Avropanın təhlükəsizlik arxitekturasının etibarlı tərəfdəsi kimi qızışın enerji təhlükəsizliyinin təmİN olunmasında əhəmiyyəti rol oynayır. Azərbaycan xarici ölkələrinin iqtisadiyyatına sermaye yatırıb, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoq, global siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkanəcənərdir.

Həzirdə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibiyyətinin təcviqini dündəydiyi anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz faktıdır. Mehə bu sebəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nezarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar sessləndirməkdə davam edirler.

"Freedom House" təşkilatına geldikdə isə həmçinin Azərbaycan haqqında yanlış məlumatlar yarır, qərəzləri olaraq mətbuat azadlığı üzrə reytinq cədvəlinde ölkəmizi son sıralarda yerləşdirir. Bununla yanaşı, bu təşkilat ermənilərin nezarətində olan qurumlardan biridir və onların maliyyə destəyi ilə işləyir və bunaya də bir qayda olaraq Azərbaycanda mətbuatla bağlı qeyri-obyektiv, qərəzlər və birtərəfli məlumatlar verir.

Qeyd etmək lazımdır ki, Qərb texnologları ilə boyunca həyata keçiriklər semərsiz proseslərin, iki, qərəzli münasibətlərinin, oyularının ifşa olunduğu görünce əziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yixmaq taktikəsini seçirler. Qərbin müdaxiləsi postsovət məkanında heç bir problemi həll etməyib, məvəcud münasibətlərdən heç biri həllini tapmayıb, bu region hələnin Qərbdən gözəltillərinin heç bir özüն doğrultmayıb. Təbii olaraq, Qərb texnologları yaritmaz fe-



Melumdur ki, Azərbaycanla bağlı bu cür sifariş və müzəddiylə "hesabat"ların arasında Azərbaycana qarşı beynəlxalq alemdə saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun elitlərini dayanır. Biz ayı-ayrı beynəlxalq qurumları, kütüvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətindən bunun vaxtaşını şəhidi olur. Azərbaycan davamlı təsir dairesində saxlamaya çalışan qüvvələr var və onları da bu kampaniyani dəstəkləyirlər. Ermenilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İstifadəçi bir sıra beynəlxalq QHT-lərin de əsas mədəniyyət dayadıdır. "Amnesty International", "Human Rights Watch", "Free Press", "Mercy Corps", Beynəlxalq Böhran Qrupu esas gelir götürür. Açıq Cəmiyyət İstifadəçi təşkilatının birbaşa ona qarşıdır.

Melumdur ki, Azərbaycan dövləti neçə ilərdən bütün dünyaya, həmçinin Avropanın ölkələrinə beynəlxalq təşkilatlarla Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ilde ermənilərin türklərə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerine yetirdiyini göstərir. Ümumiyyətə, xarici QHT-lərin Azərbaycana qarşı kampaniya aparması, ölkəmizə barədə dezinformasiyalar yarmasında başlıca məqsəd müstəqil xarici siyaset yürüdən ölkəmizi qaralamaqdır. Çünkü bu gün Azərbaycanın dünya seviyyəli tədbirlərinin en yüksək standartını ortaya qoyması antimusulman siyasetin, ovqatının hökm sürdüyü Avropada heç de bəzi qüvvələri razı salır. Mehə erməni lobbisi de bunun arxasında dayanır və istəmər ki, bu gün Azərbaycanın sivil dönya olduğunu kimi təqdim edilsin. Çünkü onlar illərə Azərbaycan haqqında özərlərinin düşündüyü menfi rəy formalaşdırmağa çalışıblar və bu gün de bu işləri təqdim etmək istifadə etmək cəhdinin müşahidə edildiyi dıq-qətə çatdırılır, qondarma "Dağılıq Qarabağ rejimi" ilə yanaşı, xaricə saxtakarsızcasına əslən edilmiş "Talış-Muğan Mühəmət Hökuməti" (TMMH) adlı qondarma təşkilatının idarəetməsi faktı da istifadə etdiyi bəllidir. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları sırasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaşdır. Yəni kimseyə sərr deyil ki, Azərbaycan Ordusunun dünyasının en güclü orduları arasında yer almadasın, işgal altında olan torpaqlarımızı istenilən vaxt azad etmək əldindən olmasından, həmçinin ölkəmizən Dağılıq Qarabağ münəqşəsinin həlli məqsədindən istifadə etdiyi təbliğat kampaniyasının aparılmasıdır. Üləbətə, burda da her şey aydınlaş



Məqalə KIVDF-nin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır



2019-cu ildə ölkəmizdə 800 ton barama tədarükü nəzərdə tutulur

Kənd təsərrüfatının ənənəvi və ixrac yönümlü sahələrində olan baramaçılığın inkişafı istiqamətində görülən işlər nəticəsində regionlarda barama istehsalı ildən-ilə artır



Məlum olduğu kimi, öten 15 il erzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafına əsaslı tətbiq olunan müümüyələrə əldə edilib. Bu uğurların əldə edilməsinin kökündə ise dövlət başçısının müvafiq fərmanları daşıdır. Mehəz öten 15 il erzində reallaşdırılan üç Dövlət Programı çərçivəsində, eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində da uğurlar əldə edilib.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələr yanaşı, qədim ənənələrə malik baramaçılığın, ipekkılıyin dirçəldilmesi Prezident İlham Əliyev tərəfindən prioritet verilənlərin biri kimi müümüyələrə əldə edilib. Bu uğurların əldə edilməsinin kökündə ise dövlət başçısının müvafiq fərmanları daşıdır. Mehəz öten 15 il erzində reallaşdırılan üç Dövlət Programı çərçivəsində, eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində da uğurlar əldə edilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının yekunlarına həsr olunan konfransda nitqində bu məqəmə toxunan Prezident İlham Əliyev deyib ki, sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub: "Xüsusi Heydər Əliyevin təşəbbüsü ilə bəi çox rayonlarda barama istehsalı en yüksək səviyyədə idi. Ancaq 2015-ci ilde biz görduk ki, cəmi bir rayonda barama tədarük edilir, özə də 230 kilogram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kilogramdan 513 ton qədərdir. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipekkılıyın kombinasiyası daha böyük həcmle işləməsi, orada da çox sayıda iş yerlərinin yaradılması üçün bu, əsas şərtlər. Təkə keçən il 2 milyon 600 min tut tingi əkilmisdirdi".

Bu məqəmdə qeyd etmək yerində olur ki, respublikanın hər yerində olğudu kimi, Füzuli rayonunda da Prezident İlham Əliyevin ənənəvi və ixrac yönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində zəruri tədbirlər görüldür. Füzuli rayon İctimaiyyətinin sosial-iqtisadi inkişafın tehlili və proqnozlaşdırılması şəbəsindən verilən məlumatata görə, baramaçılığın 1970-1980-ci illərdə Füzuli rayonunda en inkişaf etmiş və gəliri sahələrindən olub. 1993-cü ilde rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılığın 2016-cı ilde yenidən bərpə edilməyə başlanılib. Həmin il rayonda 4 ton, 2017-cı ilde 24,3 ton, 2018-ci ilde isə 37,5 ton barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 130 min edən tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin baramaçılıq sahəsində təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər Bərdə rayonunda da özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min 146 kilogram barama istehsal olunub. İpekkurdunun yem bazasının əldə edilməsi 2016-2018-ci illərdə rayon ərazisində 380 min edədən çox tut tingi əkilib. Rayon ərazisində baramaçılıq və yeni əkilen tut ağacı, əhalinin təcrübəsi, həmçinin bu sahənin ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər özbehərsini vermekdedir. Bərdə rayon İctimaiyyətinin bildirilər ki, baramaçılıq 1990-ci illərin evvəllərində tənəzzülə uğrasa da, 2016-cı ilde yenidən bərpə edilib. Həmin il rayonda 3675 kilogram, 2017-ci ilde 16 min 761 kilogram, 2018-ci ilde isə 37 min